

Könül MƏMMƏDOVA

Gəncə Dövlət Universiteti, baş müəllim

C.CABBARLI VƏ H.CAVİD YARADICILIĞI MƏTBUATDA

XX əsrin əvvəllerində milli teatrımızın inkişafında böyük mövqeyi olan görkəmli dramaturq, tənqidçi, publisist, rejissor Cəfər Cabbarlının sənət mövqeyini aşdırarkən onun H.Cavid ideyalarına hörməti aydın hiss olunur. Bu səmimi münasibət onun yaradıcılığının birinci dövründə daha qabarlıq bir şəkildə özünü biruzə verir. Dramaturqun "Nəsrəddin şah", "Ödirmənin fəthi", "Trablis mühəribəsi, yaxud Ulduz" pyeslərinə H.Cavid ideyaları hakimdir.

C.Cabbarlı 1917-ci ildə qələmə aldığı "Nəsrəddin şah" pyesində elinə, vətəninə xəyanətdə günahlandırdığı, kütbeyn, əyyaş, siyasetdən bixəbər Nəsrəddin şahın bədii obrazını yaratmışdır. Nəsrəddin şah Qacarlar sülaləsinin nümayəndələrindən biridir. C.Cabbarlı bu tarixi dramında yelbeyin bir şah tərəfində idarə olunan İran və onun ərazisində daxil olan Azərbaycan torpaqlarının bərabər bir hala düşdürüyüñ göstərmişdir.

Əsərdə təsvir olunan hadisələr İran torpaqlarında baş verir. Ölkədə hərc – mərclik, xaos xalqı cana doydurmuşdur. Burada münaqişə Nəsrəddin şahın yaxın adamları ilə tərəqqipərvər maarifçi Mirzə Rza arasında baş verir. Bu mübarizənin və münaqişənin əsas səbəbi isə şahın düzgün olmayan, xalqa, vətənə zidd idarəetmə siyasətidir.

Tarixdə şəxsiyyətin rolü problemi Hüseyin Cavidin bütün yaradıcılığı boyu düşündürmüştür. "Topal Teymur" dramında H.Cavidin bədii həllinə və təhlilinə geniş yer verdiyi və xüsusi diqqət yetirdiyi əhəmiyyətli problemlərdən biri da "dünya ağalığı" ideyasının kəskin təqnidə və həmin ideyanın törendiyi fəlakət və mərhumiyətlərin təsviridir. Dramda bu fikir, İldırım Bəyazitlə Teymur arasında baş verən mənasız çəkişmələrin iki xalqın həyatında əmələ gətirdiyi faciənin nəticələri ilə əsaslandırılaraq ümumiləşdirilir və bütünlükde qanlı istilalara, soyğunçu mühəribələrə son qoymaq, xalqları hərbin fəlakətlərindən qurtarmaq arzusu şəklində irəli sürürlür.

Biz əsərdə hər iki böyük hökmədarın dövləti idarəetmə prinsipləri ilə yaxından tanış oluruz. İldırım Bəyazidin sarayındaki özbaşınalıq onun məglubiyətinin səbəbi kimi pyesdə diqqətə çatdırılır. Sultanın özünün başının eys – işrətə qarışmasından istifadə edən saray xidmətçiləri xalqın malını talamaqla məşguldur, həmçinin onlar camaatın namusunu, təhəjir etməkdən belə çəkinmirlər.

Cavidin fikir dünyasının ancaq bir mənəsi var idi. O da xalqını azad və xoşbəxt, vətənini müstəqil və mədəni yüksəklikdə görmək arzus... O, özünü vətənə xidmətdə dərk edirdi. Onun nəticəsidir ki, Cavid xalqı və vətəni üçün əvəzədilməzdır və daimidir. Onun böyük ideyalar, dərin fəlsəfi fikirlər təbliğ edən səhnə əsərləri 1920 – ci ildən bu günümüze qədər teatrımızın ən maraqlı izlənilən tamaşaları olmuşdur. Xüsusilə də 1935 – ci illərə qədərki dövrdə rejissorların ən çox müraciət etdiyi əsərlər olmuşdur.

Həmin illərdə C.Cabbarlının "Ödirmənin fəthi", "Trablis mühəribəsi, yaxud Ulduz" (1919 – cu il), "Bakı mühəribəsi" (1919), "Aydın", "Oqtay Eloğlu" (1920), "Od gəlini", "Sevil" (1928), "Yaşar", "Almas", "1905 – ci ildə" (1931 – 1932) kimi pyesləri də milli səhnəmizdə uğurla qarışılan tamaşalar olmuşdur.

Cavidin İblis (1920), Şeyx Sənan (1921), Şeyda, Uçurum, Afət (1922 – 1923), Topal Teymur (1926), Knyaz (1929), Səyavuş (1934) kimi əsərlərinin tamaşaları sözü gedən illərdə milli teatrımızın teatr tarixində özünəməxsus mövqeda dayanmışdır.

Haqqında qısa məlumat verdiyimiz hər iki böyük dramaturqun yaradıcılıq yolu eyni cığırдан başladığı üçün oxşar ideyalar, fikir və mənalar onların dramaturgiyásında bir – birini tamamlayır. Hər iki dramaturqun yaradıcılığında yüksək insani keyfiyyətlər, vətəndaşlıq mövqeyi, mənəvi və əxlaqi dəyərlərlə yanaşı, Vətəni sevmək və onun uğrunda mübarizə aparmaq ideyaları, həqiqət yolunda dönməzlik və digər müsbət xüsusiyyətlərin təbliği əsas mövqedə dayanır. -C.Cabbarlının pyeslərindəki mübarizə pafosu hər cürə naqışlı, cəhaləti, nadanlığı, millətinin ucalmasına xidmət etməyən düşüncəsiz, xüdpəsənd, meşşən təbiəti insanların təqnidə kimi diqqəti colb edirə,

H.Cavidin yaradıcılığında bu münasibətlər bir qədər də geniş miqyas alaraq, sərhədləri aşır, bütün türk aləmini əhatə etməyə müvəffəq olur. Onun yaradıcılığında ince matləbləri gözəl duyan böyük alimlərimizdən biri Məmməd Cəfər Cəfərovun bu fikrina diqqət yetirək: "Cavidin bu illərdə siyassədən uzaqlaşması, "Ödəbiyyat,sənət başqa, təbliğat başqa" – deməsi, Peyğəmbər və Topal Teymur da istər – istəməz, Məhəmmədi və Teymuru idealizə etməsi, panislamist və pantürkist rəngli ideyalara qapılması kimin xeyrinə və kimin aleyhinə idi" (49, s. 138 – 139).

C.Cabbarlının "Od gəlini" əsərində də biz Cavidin "Şeyx Sənan" faciəsi ilə yaxınlıq görülür. Hər iki əsərdə güya islamqa qarşı etirazlar edilir, dinin puçlugu, bəşəriyyətə gətirdiyi fəlakət diqqətə çatdırılır. Əslində isə hər iki əsərdə İsləm dininin böyükülüyü, bəşəriyyətə lazımlı olması fikri əsas fikir olaraq qalmaqdadır. Sadəcə olaraq dini bir elmi düşüncə, ali qanun, həyat məramnaməsi kimi dərk etməyin vacibliyi fikri əsas məqsəddir.

C.Cabbarlı ictimai – siyasi mövzularda yazdığı "Qürub çağrı bir yetim", "Boranlı qış gecəsi" kimi şeirlərində hələlik yalnız xalqın acınacaqlı həyatını, maddi və mənəvi sixıntılarını əks etməklə məhdudlaşdır. Burada sadəcə qürub çağrı köməksiz, ac və səfil vəziyyətdə küçələrdə sərkərdən dolaşan bir yetimin acınacaqlı vəziyyəti təsvir edilir. Şair bu əsərdə yalnız kiçik bir poetik lövhə yaratmağı qarşısına məqsəd qoymuşdur – təsvirlə başlanan şeir təsvirlə də bitir:

Yena hər yanda yox ziyanədən əsər,

Yena hər yer məzar tek qəmgin.

Leyk zülmət indi örtübdür

O səfilin sarımtraq rəngin. (s.90)

C.Cabbarlının bu şeiri 1915 – ci ildə "Qurtuluş" jurnalında çap edilmişdir. Və bu şeirdə H.Cavidin 1913 – ci ildə nəşr edilən "Keçmiş günlər" kitabında toplanan "Öksüz Əhməd", xüsusən "Kiçik sərsəri" şeirlərinin müəyyən təsiri hiss edilir:

Uyuyor...Üstü başı toz torpaq,

Ne bir ümidi var ne kimsəsi var.

O bir öksüz, o bir soluk yapraq,

Nə də məhzun köküs keçirməsi var

Ona yoldan keçənlərin, ürəyi

Daş kəsilmiş də yasdıq olmuşdur,

Yox onun şimdidi kimsədən diləyi:

Uyuyor... binəvə yorulmuşdur.

Kimsəsizlik və baxımsızlıq nəticəsində həyatın dərin girdəblərinə atılmış adı bir yetimin acınacaqlı halını göstərən bu poetik lövhədən məqsəd ciddi ictimai mətbələr aşkarla çıxarmaqdır.

Yaradıcılıqda erkən yetkinləşən Cabbarlı 15 – 16 yaşında, yəni "Qürub çağrı bir yetim" şeirini yazdığını dövrə yəqin ki, həmçinin şeirləri oxumuş və ya eşitmİŞdi. Əlbəttə, bu təsir kor – koranə məftunluqdan doğan təsir deyildi. İstər məzmun və süjet, istərsə də forma, vəzn və ifadə tərzi baxımdan Cabbarlının "Qürub çağrı bir yetim" şeiri tamamilə müstəqil bir əsərdir. Hətta bəzi cəhətlərilə (xüsusən vəzn yaxınlığı) bu şeirə yaxın olan "Kiçik sərsəri" mənzuməsinin özü də ondan xeyli fərqlidir:

...Həqqə varmaq, pərəstiş etmək üçün

Uzanır hər tərəfə məbədlər.

Daş, çamur, hər rızası namənkün...

Aldanır, aldanır zavallı bəşər.

(H.Cavid)

Yena hər yanda yox yox ziyanədən əsər,

Yena hər yer məzar tek qəmgin.

Leyk zülmət indi örtübdür

O səfilin sarımtraq rəngin.

(C.Cabbarlı)

Hər iki şeirin son bəndində vəzn, nisbətən də forma yaxınlığı baxımından oxşarlıq nəzərə carpsa da, süjet, fikir və ifadə tərzini baxımından tamamilə fərqlidirlər.

Cəfər Cabbarlinin "Mənim Tanrı" şeiri Hüsen Cavidin "Yaşıl yapraqlar" (1922) məcmuəsində çıxan eyniadlı mənzuməsi ilə səsleşsə də, birinci tamam fərqli, daha açıq desək içtimai məzmun və mahiyyət daşıyır. Professor A.Rüstəmlı yazır: "Əqidasının görə işgəncələrə məruz qalan və həbsdən, dörd divar arasından yenice azad olan şairin "Mənim tanrı" şeiri əslində onun bədiiyatla cilvələnmiş siyasi düşüncələr toplusu, yeni hayat manifesti, yaradıcılıq bəyannaməsidir. Bununla belə Cabbarlinin "Bütün əski tanrıları buraxdım", "Çıx könlümdən, əski dünya, sonundur" misralarında onin milli müqavimət hərəkatına, istiqalçılıqlara, onun liderlərinə münasibətdə mənfi çalarlar arayanlar yanılırlar və bu istiqamətli çalışmalar uğursuzluğa məhkumdur. Əslində o "Mənim Tanrı" bəyanatı ilə istiqalçılıqdan imtina edib bolşeviklərin tərəfinə keçməmişdir, əksinə, xalqa və onun istiqalmasına xidmət yolunda bolşeviklərə məxsus inqilablar, çevrilişlər, zorakılıqlar metodundan geri çəkilərək, mədəni və mənəvi təkamül platformasına doğru üz tutmuşdur."

Mən bir zaman öz – özündə uzadxım,
Dün bir işq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
İndi artıq bir tanrı var – gözəllik!

Oxşa məni, yeni tanrı, sevindir!
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sonundur,
Cünkü, yeni bir yarım var – gözəllik!

Prof. A.Rüstəmlinin qənaətinə əsasən demək olar ki, mükəmməl və yüksək yaşıanışı öyrənmək və öyrətmək, xalqın xidmət etmək yolunda "Dün bir işq bulub, ruhuna tax" an, ruhən işıqlaşan və gözəlləşən Cabbarlı Tanrı gözəlliyinə və gözəllik Tanrisına qovuşmaq istiqamətindəki çalışmalarını seçdiyi sənətin korifeyliyinə doğru addimlayırdı.

Yuxarıda qeyd etdik ki, C.Cabbarlinin "Mənim Tanrı" şeiri H.Cavidin eyniadlı mənzuməsi ilə səslesir. H.Cavidin lirikasındaki məhəbbət motivləri şairin təsvir və tərənnüm etdiyi lirik qəhrəmanın düşüncə və meyllərini, əhvali – rühiyyəsini və xarakterini bütün dolğunluğu ilə aşkarlıdır.

Gözəlsiz bir gülşən zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görəm, hanki bəzəmə etsəm guzər,
Həp duydugum gözəllikdir, sevgidir.

Sevmək, sevə bilmək və sevməyi bacarmaq kamil insana layiq bir keyfiyyətdir. İdeal mənasında gözəl, tam və bitkin olan, real varlıqda isə mövcudiyəti üçün zəmin yaradılmayan bu keyfiyyəti lirik qəhrəman daima təbliğ edir. İnsan ruhi çirkinlikdən, mənəvi çürüntüdən təmizlənmək naminə sevməyi bacarmalıdır.

Müsbat, işıqlı və təmiz duyğularla, atəşin bir eşqə sevməyi bacarmalıdır. Lirik qəhrəman sevməyi bacaran insanın dünyasının xilaskarı hesab edir, hayatı eybəcərliyin, mənəviyyati yaramaz və miskin halların əsarətindən qurtarmaq üçün insan sevməyi bacarmalıdır.

H.Cavidin əsərlərindəki ali hissələrə, uca mənəviyyata çağırış münasibətləri sərhəd kəsb etmir. Bu münasibətlər, ideyalar bəşəri xarakter daşıyır. Bəzən öz müasirləri də konkret bir mövzu seçə bilməməkdə, həyati məsələlərə bigənəlikdə Cavidin qnamış, onun xəyalən göylərdə uçduğunu söyləyərək məzəmmət etmişlər. Lakin Cavidin böyüküyü elə onu əhatə edən cəmiyyətin çərçivəsinə sığa bilməməsindədir. Onun yaradıcılığında insanı borc və əxlaq anlayışları çox qabarlıq şəkildə özünü bifuza verir. Cavidin əsərlərindəki əsas fikir insan və onun cəmiyyətin düzgün inkişafında göstərdiyi xidmətlərə münasibətdə özünü əks etdirir.

XX əsrin əvvəllərində yaranan və şüurlarda mədəni inqilab etmək ideyasına xidmət edən romantizmin ən görkəmli nümayəndləri olan H.Cavid və C.Cabbarlı sənətinin işığı yuxarıda qeyd

etdiyimiz kimi, bir əsas mənbədən güc almışdır. Hər iki dramaturqun yaradıcılığında oxşarlıq – şərə qarşı lənət, zorakılığa, həqarətə, nadanlığa nifrat hissələrinin güclü olması ilə izah edilir.

H.Cavid və C.Cabbarlı öz sənətləri ilə Azərbaycanda ədəbi – bədii və mədəni fikrin yüksəlməsinə xidmət göstərmişlər. Onların sənətinin mahiyyətində azadlıq, müstəqillik, demokratiya, xoşbəxt insan və cəmiyyət uğrunda ideoloji mübarizə pafosu olduğu üçün də xalaq yaxın və doğmadır.

SUMMARY

Today, there is a great need today for promoting and encouraging Cavid's bravery and heroic motives, which have an unmatched coexistence with his words as the eldest son of all times, with remarkable services in the enrichment of Azerbaijani literature.

H.Javid is a master of prominent vocabulary who has given meaningful high-quality human qualities such as humanity, truth, justice, loyalty, courage, beauty, endless hatred to the world of exploitation and religious prejudice, beautiful works of ours and great tragedies is a great humanist craftsman.